

ŞƏRABÇILIQDA KÜKÜRD ANHİDRİDİNİN TƏTBİQİ

R.A.NURİYEV

KTN-nin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İstututunun
Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə stansiyası,
Gəncə şəhəri Kapoz rayonu A.Səhət 23, AZ2018,
e-mail: ruzi.nuriyev.84@mail.ru

Müasir şərabçılığın səciyyəvi xüsusiyyəti daha çox stabil keyfiyyətə malik məhsul istehsal etməkdir. Bu məqsədə nail olmanın mühüm faktoru isə düzgün düşünülmüş üsullar əsasında texnoloji proseslərin təkmilləşdirilməsidir. Məqalədə şərab istehsalunda kükünd anhidridinin qıçırma prosesində alınmış şərab və şərab məhsullarının keyfiyyətinin təsirinin müəyyənləşdirilməsi istiqamətində aparılmış tədqiqatların əsasında alınan şərab materiallarının degustasiya nəticələri barədə bəhs edilir. Tədqiqatda Gəncə-Qazax zonasının torpaq-iqlim şəraitində becərilən Bəhrəli və Aliqote üzüm sortlarından alınmış şərab materiallardan istifadə olunmuşdur. Həmçinin, məqalədə müəyyən dozalarda kükünd turşusunun ilkin tətbiqi ilə seçilmiş mayada şərab mayalanması zamanı metodoloji tələblərin düzgün və dəqiq yerinə yetirilməsi üçün ənənəvi tələblər qeyd olunmuşdur. Şərabçılıqda mühüm proseslərdən biri-qıçırmadır. Beləki, alınan şərab materialının keyfiyyəti olması qıçırmanın düzgün, manəsiz və sürətli getməsindən çox asılıdır. Burada əsas məqsəd xəstəliktörədici mikroorganizmlərin fəaliyyətini məhdudlaşdırmaq, şirənin oksidlaşməsinin qarşısını almaq, üzüm şirəsinin maksimum şəffaflığına nail olmaqdan ibarətdir. Bəhrəli, Aliqote sortlarının mexaniki tərkibi, yetişmə dərəcəsindən asılı olaraq müasir analiz üsullarından (Xromotografiya) və şərab analizatorundan (FOSS) istifadə etməklə kimyəvi göstəriciləri öyrənilmişdir. Tədqiqat işinin nəticəsindən məlum olmuşdur ki, SO₂ əlavə olunmayan üzüm şirəsinin rənginin dəyişməsinə, qida maddələrinin tənəffüs prosesinə daha intensiv sərf olunmasına səbəb olur. Bundan başqa süfrə şərablarının və konyak şərab materialının istehsalında SO₂-dən istifadə edilmədikdə qıçırma prosesinin müddəti uzanır, onun tərkibində qalıcı şəkarın əmalə gəlməsinə şərait yaranır.

Açar sözlər: şərab, kükünd, qıçırma, ferment, maya

Ключевые слова: вино, сера, брожение, ферменты, дрожжи

Key words: wine, sulphur, fermentation, ferments, yeasts

Giriş. Respublikada şərabçılığa diqqətin artırılması iqtisadiyyatın bu sahəsi qarşısında texnologiyaların və son məhsulun keyfiyyətinin yaxşılaşdırılması kimi ciddi vəzifələr qoymuşdur. Müasir şərabçılığın səciyyəvi xüsusiyyəti daha çox stabil keyfiyyətə malik məhsul istehsal etməkdir. Bu məqsədə nail olmanın mühüm faktoru düzgün düşünülmüş üsullar əsasında texnoloji proseslərin təkmilləşdirilməsidir.

Ölkəmizdə rəqabətə davamlı müxtəlif çeşiddə keyfiyyətli şərablar istehsal olunur. Şərabçılığın hazırlığı inkişafı marhələsində, onun texniki cəhətdən yeniləşməsi eyni zamanda mövcud texnologiyaların da təkmilləşməsinə yol açmaqla istehsalın keyfiyyət və yüksək iqtisadi səmərəlilik əsasında təşkil olunmasını vacib etmişdir.

Sənayenin, kənd təsərrüfatının və iqtisadiyyatın indiki inkişaf mərhələsində Azərbaycanda fundamental elmlərin inkişafı prioritet sahə kimi biotexnoloji, biokimyəvi gen mühəndisliyi əsasında inkişaf etdirilməsi intensiv texnologiyanın tələblərinə cavab verən, yeni keyfiyyətli məhsuldar növlərin yaradılmasına nail olunmasıdır.

Qeyd etmək lazımdır ki, üzümün bir çox növleri və sortlarının məhsuldarlığının artırılması ilə bərabər onların texnoloji xassələrinin uvaloji göstəricilərinin və keyfiyyətinin yüksək səviyyəyə qaldırılması mühüm bir problemdir. Bu problemin həll edilməsində əsas mərhələlərdən biri üzüm bitkisinin kimyəvi elementlər qidalandırılması və nəticə etibarı ilə şərabçılıqda istifadə olunan iştirakçı, istərsə də qara üzüm sortlarının keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilir.

Əvvəller şərab istehsalçıları qıçırma zamanı kükündlü qazdan yalnız qıçırma prosesini dayandırmaq və ya inkişafının tamamilə qarşısını almaq lazımlı olduğu hallarda istifadə edirdilər. Beləliklə də mayalanmamış üzüm şirəsindən həmçinin şirin və kəmşirin şərablar hazırlanır.

Yerli və xarici alımların apardığı araşdırılmalar sayəsində qıçırma zamanı kükünd anhidridinin istifadəsinə dair fikir tamamilə dəyişdi. Belə ki, indi qıçırmanın tənzimləmək həmçinin qıçırmanın istenilən istiqamətə yönəltmək məqsədi ilə kükünd anhidridindən daha geniş istifadə olunmağa başlandı.

Tədqiqatın materialı və metodikası. Tədqiqat zamanı əvvəlcə şərab materialı istehsalında istifadə olunan Gəncə-Qazax zonasının torpaq iqlim şəraitində becərilən Bəhrəli və Aliqote üzüm sortlarının mexaniki tərkibi, yetişmə dərəcəsindən asılı olaraq müasir analiz metodlarından istifadə etməklə kimyəvi göstəriciləri öyrənilmişdir. Tədqiqat işinin nəticəsindən məlum olmuşdur ki, SO₂ əlavə olunmayan üzüm şirəsinin rənginin dəyişməsinə, qida maddələrinin tənəffüs prosesinə daha intensiv sərf olunmasına səbəb olur. Bundan başqa süfrə şərablarının və konyak şərab materialının istehsalında SO₂-dən istifadə edilmədikdə qıçırma prosesinin müddəti uzanır, onun tərkibində qalıcı şəkarın əmalə gəlməsinə şərait yaranır.

- birinci variant üzrə şərab materialının istehsal texnologiyasında ağ üsul tədbiq edilmişdir. Bu zaman üzüm şirəsi cecə və lətli hissədən ayrılaraq dincə qoyulmuş, sonrakı mərhələdə qıçırma prosesinə məruz qalmışdır;

- ikinci variantda şərab materialının istehsal texnologiyasında cüzi miqdarda kükünd anhidridindən istifadə edilmişdir. İlk əvvəl üzüm şirəsi cecə və lətli hissədən ayrılmış, şirəyə 50 mg/dm³ hesabi ilə kükünd anhidridi əlavə edilmişdir. Burada əsas məqsəd xəstəliktörədici mikroorganizmlərin fəaliyyətini məhdudlaşdırmaq, şirənin oksidlaşməsinin qarşısını almaq, üzüm şirəsinin maksimum şəffaflığına nail olmaqdan ibarətdir.

Nəticələr və onların müzakirəsi. Müəyyən olunmuşdur ki, SO₂ antimikrob və antioksidant xüsusiyyətinə malikdir. Üzüm şirəsinin qıçırması zamanı xəstəliktörədici mikroorganizmlərin fəaliyyətini dayandırmaq üçün kükünd anhidridindən normaya uyğun olaraq istifadə olunması

məqsədə uyğun hesab edilir. Ədəbiyyat materiallarının və apardığımız tədqiqat işinin nəticəsindən məlum olmuşdur ki, SO₂ əlavə olunmayan üzüm şirəsinin rənginin dəyişməsinə, qida maddələrinin tənəffüs prosesinə daha intensiv sərf olunmasına səbəb olur [1,3]. Bundan başqa süfrə şərablarının və konyak şərab materialının istehsalında SO₂-dən istifadə edilmədikdə qıçırma prosesinin müddəti uzanır, onun tərkibində qalıq şəkərin əmələ gəlməsinə şərait yaranır.

Aparılmış dequstasiyanın qiymətləndirilməsindən məlum olmuşdur ki, şirəni adı şəraitdə küktürd qazı əlavə etməməklə qıçırtdıqdə, istehsal olunmuş şərabların keyfiyyəti onların qidalılıq dəyəri, ekstraktiv maddələrə zənginliyi, əmtəə görünüşü o qədər də yüksək olmayışdır.

Ona görə də tədqiqat işimizdə yerli şəraitdə becərilən üzüm sortlarından istifadə etməklə konyak şərab materialı istehsalında 30-35 mq/dm³ hesabı ilə küktürd anhidridindən istifadə olunmuşdur. Bu variant üzrə istehsal olunmuş konyak şərab materialının texnoloji sxemi, demək olar ki, birinci variantla eynilik təşkil edir. Yalnız öz axını ilə və birinci fraksiyadan alınmış şirəyə 30-35 mq/dm³ hesabı ilə SO₂ əlavə olunaraq konyak şərab materialının istehsal olunması qarşıya məqsəd qoyulmuşdur. Hal-hazırda müyyəyen olunmuşdur ki, mikroorganizmlərin inkişafını ləngidən, onlara təsir edən sərbəst sulfit turşusu və ya onun dissosiasiya olunmamış formasıdır-H₂SO₃. İonlaşmış (HSO₃) və birləşmiş formaları isə çox az miqdarda antimikrob və antioksidant xassəyə malikdirlər. Sulfit turşusu üzüm şirəsində və ya şərabda xəstəlikträdici mikroorganizmlərin, oksidləşdirici fermentlərin fəaliyyətini dayandırmaqla yanaşı, vəhşi mayaların inkişafını da ləngidir [6.7]. Küktürd qazının təsirindən dincə qoyulmuş şirə daha intensiv şəffaflaşır. Şəffaflaşmış şirə maya çöküntüsündən ayrılaraq qıçırma rezervuarlarına göndərilir. Burada birinci variantda olduğu kimi 1-2% nisbəti ilə mədəni maya əlavə olunaraq qıçırma prosesi aparılır. Qıçırma prosesi başa çatıqdan sonra şərab materialı başı daim dolu olmaq şərti ilə dincə qoyulur. Bir-iki ay müddətdən sonra konyak şərab materialı maya çöküntüsündən ayrılaraq şəffaflaşdırılmaq məqsədilə süzgəcən keçirilir və emala qədər saxlanma rezervuarlarına göndərilir. Bu variant üzrə istehsal olunmuş konyak şərab materialının kimyəvi orqanoleptik göstəriciləri cədvəl 1-də öz əksini tapmışdır.

Cədvəl 1. Cütü miqdarda küktürd anhidridindən istifadə etməklə ağ üzulla hazırlanmış şərab materialının kimyəvi-orqanoleptik göstəriciləri

S/s	Göstəricilər	Üzüm sortları	
		Bəhrəli	Aliqote
1	2	3	4
I nümunə			
1	Spirt, h.%-lə	11.0	11.4
2	Titrlənən turşuluq, q/dm ³	6.2	6.4
3.	Uçucu turşuluq, q/dm ³	0.44	0.48
4.	Ekstrakt, q/dm ³	20.38	21.08
5.	Ümumi azot, mq/dm ³	185.0	193.0
6.	Fenol maddələri, q/dm ³	0.44	0.53

1	2	3	4
7. Aktiv turşuluq (pH)	3.0	3.1	
8. Xüsusi çökisi	0.9913	0.9923	
9. Qiymətləndirmə balla	8.4	8.6	
II nümunə			
1. Spirt, h.%-lə	11.5	12.1	
2. Titrləşən turşuluq, q/dm ³	6.1	6.2	
3. Uçucu turşuluq, q/dm ³	0.53	0.58	
4. Ekstrakt, q/dm ³	19.1	19.6	
5. Ümumi azot, mq/dm ³	174.0	179.0	
6. Fenol maddələri, q/dm ³	0.48	0.46	
7. Aktiv turşuluq (pH)	3.1	3.2	
8. Xüsusi çökisi	0.9924	0.9948	
9. Qiymətləndirmə balla	8.0	8.2	

Cədvəl 1-dən məlum olur ki, hər iki nümunə üzrə hazırlanmış şərab materiallarında uçucu turşuluq normadan xeyli aşağı olmuşdur - 0,44; 0,58 q/dm³. Ağ üzüm sortlarından hazırlanmış şərab materialında ən yüksək uçucu turşuluq Aliqote üzüm sortundan hazırlanmış konyak şərab materialında (I nümunə) qeydə alınmışdır - 0,48q/dm³

Aliqote üzüm sortundan hazırlanmış konyak şərab materialında (II nümunə) uçucu turşuluq ən yüksək - 0,58 q/dm³ olmuşdur. Birinci variant üzrə hazırlanmış konyak şərab materialları ilə müqayisədə ikinci variantda uçucu turşuluq miqdarda xeyli az əmələ gəlmişdir. Bu da küktürd anhidridinin təsirindən oksidləşmə prosesinin ləngiməsi ilə izah olunur. Küktürd anhidridindən istifadə etməklə ağ üzulla hazırlanmış konyak şərab materialının kimyəvi-orqanoleptik göstəricilərinin öyrənilməsindən məlum olmuşdur ki, hər iki nümunə üzrə hazırlanmış konyak şərab materiallarında ekstraktiv maddələrin miqdarı müxtəlif cür olmuşdur. Bəhrəli üzüm sortundan istehsal olunmuş konyak şərab materialında (I nümunə) - 20,38, Aliqotedən hazırlanmışda isə 21,08 q/dm³ olmuşdur. Bu göstəri, I nümunə üzrə müqayisədə II nümunədə becərilən üzüm sortlarından istehsal olunmuş konyak şərab materialında nisbətən azlıq təşkil etmişdir. Belə ki, Bəhrəli üzüm sortundan hazırlanmış şərab materialında (I nümunə) - 20,38 q/dm³ olmuşdursa, bu göstərici Bəhrəli üzüm sortundan hazırlanmış şərab materialında (II nümunə) - 19,1q/dm³ olması qeydə alınmışdır.

Bu variant üzrə hazırlanmış konyak şərab materiallarında ümumi azotun miqdarı 174,0-193,0 mq/dm³ olmuşdur. Ən yüksək göstərici Aliqote üzüm sortundan hazırlanmış konyak şərab materialında (I nümunə) qeydə alınmışdır. SO₂-dən istifadə etməklə Bəhrəli üzüm sortundan hazırlanmış konyak şərab materialında (I nümunə) ümumi azotun miqdarı 185,0 mq/dm³ olmuşdursa, eyni sortdan istehsal olunmuş konyak şərab materialında (II nümunə) isə 174,0 mq/dm³ təşkil etmişdir. Istifadə olunan üzüm sortlarının kimyəvi tərkibinin tədqiqindən məlum olmuşdur ki, I-ci nümunə üzüm sortlarının şəker faizi II-ci nümunə eyni sortları ilə müqayisədə

xeyle azlıq təşkil edir [4].

Fenol maddələrinin tədqiqindən məlum olmuşdur ki, bu göstərici ən çox bacarılan Aliqote üzümündən hazırlanmış konyak şərab materialında (I nümunə) qeydə alınmışdır - $0,53\text{g}/\text{dm}^3$. Bəhrəli üzüm sortundan istehsal olunmuş konyak şərab materialında (I nümunə) - $0,44\text{ g}/\text{dm}^3$, Aliqotedən hazırlanmışda isə $0,53\text{ g}/\text{dm}^3$ olmuşdur. Bacarılan Bəhrəli üzüm sortundan istehsal olunmuş konyak şərab materialında (II nümunə) isə $0,48$, Aliqotedən hazırlanmışda $0,46\text{ g}/\text{dm}^3$ olmuşdur. Hər iki nümunədə fenol maddələri $0,44-0,53\text{ g}/\text{dm}^3$ arasında müəyyən edilmişdir. Bu üsulla hər iki nümunədən hazırlanmış konyak şərab materiallarının aktiv turşuluğu (pH) $3,0-3,2$ arasında dəyişmişdir. On yüksək aktiv turşuluq bacarılan Aliqote üzüm sortundan istehsal olunmuş konyak şərab materialında (II nümunə) - $3,2$; Bəhrəli üzüm sortundan hazırlanmış konyak şərab materialında isə $3,1\text{ g}/\text{dm}^3$ qeydə alınmışdır. Hazırlanmış konyak şərab materialının xüsusi çəkisi $0,9924-0,9948$ arasında tərəddüb etmişdir. Bacarılan üzüm sortlarından hazırlanmış konyak şərab materialının (I nümunə) xüsusi çəkisi $0,9913-0,9923$ arasında tərəddüb etmişdir. Tədqiq olunan xüsusi çəkinin rəqəmlərdən məlum olur ki, istehsal olunan konyak şərab materialının xüsusi çəkisi vahiddən az olduğuna görə onun tərkibində şəker qalığı yoxdur. Müxtəlif üzüm sortlarından istifadə etməklə hər iki nümunə üzrə hazırlanmış konyak şərab materiallarının dequstasiyası da keçirilmişdir.

Tədqiqat işinin təhlilindən məlum olmuşdur ki, Bəhrəli və Aliqote üzüm sortlarından ağ üsulla hazırlanmış şərab materiallarının dequstasiyası zamanı onların keyfiyyəti $7,5-8,1$ balla, SO_2 -dən istifadə etməklə ağ üsulla hazırlanmış konyak şərab materialları $8,0-8,6$ balla qiymətləndirilmişdir.

Ümumiyyətlə araşdırmalardan belə nəticəyə gəlmək olur ki, qıçırma zamanı kükürdlü anhidridin istifadəsi, müxtəlif fermentasiya dövrlərində üzümün mikroorganizmlərinə göstərdiyi təsirə əsaslanır.

Kükürd dioksidin məruz qaldığı dəyişiklikləri və müxtəlif dozada kükürd turşusunun üzümün mikroorganizmlərinə təsirini bila bila, müəyyən miqdarda kükürd dioksid ilə fermentasiya prosesində iştirak edən bütün mikroorganizmlərin inkişafını gecikdirmək mümkündür. Bundan əlavə, mayanın təsirini müəyyən bir müddətə dayandırı bilərsiniz və bundan istifadə edərək şirəyə kükürd turşusunun dozalarının zərərli təsir göstərməyəcəyi halda qurudulmuş maya daxil edə bilərsiniz.

Beləliklə, bu üsulla əzintidə seçilmiş mayanın inkişafi üçün əlverişli və eyni zamanda üzümün əzilməsi zamanı daxil olan digər mikroorganizmlərinin inkişafi üçün əlverişsiz şərait yaradılır.

Ağ üsulla şərab istehsalında istədiyiniz nəticəni əldə etmək üçün, kükürd turşusu üzümün preslənməsindən dərhal sonra onda mayalanma əlamətləri görünməzdən əvvəl əlavə edilməlidir.

Qırmızı şərabçılıqda isə - saxlanma çəninin üzüm şirəsi ilə doldurduqdan dərhal sonra tətbiq olunmalıdır. Bu zaman maya yalnız yeni cücməyə başlayır. Bu an kükürd anhidridin əlavə edilməsi üçün ən elverişlidir. Belə ki, bu zaman kükürd əzintidə olan mikroorganizmlərə və çoxalmaqdə olan maya hüceyrəsinə güclü antiseptik təsiri göstərir

Əgər kükürdlü anhidridin dozası düzgün seçilərsə, SO_2 -nin əlavə edilməsindən sonra əzintiyə daxil edilmiş seçilmiş mayalar inkişaf edəcək, halbuki bu zaman əzintinin öz mayası, həmçinin əzintidə olan müxtəlif bakteriya və göbələklər sükunət halında olacaq, onlarda heç bir inkişaf getməyəcəkdir.

Kükürd anhidridin dozası temperaturdan asılıdır, ona görədə doza təyin olunarkən qıçırma daxil olan əzinti və şirənin temperaturu ölçüləməlidir.

Cədvəl 2. Kükürd anhidridin istifadə dozası

Temperatur °C	Kükürd anhidridin dozası q/ql	
	Qırmızı şərablarda	Ağ şərablarda
15	8	10
16-20	10	13
21-25	15	18
26 +	18	23

Kükürd turşusunun hissə -hisə tətbiqi nəticəsində, çoxu dərhal kükürd dioksid (SO_2) şəklində karbon dioksidlə birlikdə əzintidə çıxır, digər hissəsi isə mayalanma kütləsində əmələ gələn aldehidlərlə tez birləşir. Buda çox miqdarda kükürd turşusu olmasına baxmayaraq, mayalanma prosesində kükürdün əzintiyə antiseptik və selektiv təsir göstərməyə imkan tapmamasına gətirib çıxarır. [4].

Cədvəl 2-də temperaturun müəyyən həddlərinə müxtəlif şərablara kükürdün tətbiq dozası eks olunmuşdur. Ribero-Guyon və Flanzi tərəfindən edilən araşdırmalar, kükürd dioksidin fermentasiya üzərində stimullaşdırıcı təsirini göstərir.

Kükürd dioksidin iştirakı ilə qıçırma prosesini həyata keçirəkən, istifadə olunan dozadan asılı olaraq, bir az inhibe edildikdən sonra, fermentasiya kükürd dioksid olmadan fermentləşdirilmiş nəzarətlə müqayisədə daha yüksək sürət qazanır. Kükürd anhidridi iştirakı ilə əzintinin qıçırması prosesində dozadan asılı olaraq qıçırma kontrol kükürd qazı olmadan qıçırna ilə müqayisədə daha sürətli gedir.

Bu halda saf maya mədəniyyətlərinin yetişdirilməsi aşağıdakı kimi aparılır. Kükürdlü anhidridi əzintiyə qızdırmaqla sterilizasiya edilmə mərhələsində ilkin olaraq, $50\text{ m}\Omega / 1$ miqdarda əlavə edilir və sonra ona təmiz maya kulturası əlavə olunur.

Fermentasiyanın başlaması ilə kükürdlü anhidridin eyni dozasi əlavə olunur; eyni dozanın üçüncü əlavə edilməsindən 12 saat sonra qarışq istifadəyə hazırlır. Mayaların belə qarışığı kükürd anhidridinə öyrədilmiş qarışığının adlanır.

Kükürd anhidridinin qıçqırmadan əlavə edilməsi ilə maya seleksiyası üzərində aparılan təcrübələr göstərdi ki, öz-özünə qıçqırma və kükürd qazı əlavə edilmədən aparılan qıçqırmadan bu metod daha effektivdir.

Şumakovun tədqiqatları kükürd turşusunun iştirakı ilə aparılan fermentasiyanın şərablardakı qlıserini artırığını göstərdi.

Çöküntü zamanı şərab istehsalında müəyyən dozada kükürd turşusunun ilkin tətbiqi ilə seçilmiş maya təmiz kulturaların fermentasiya metodunun tətbiq edilməsi son yarım əsrə şərabçılıq elminin ən böyük uğurlarından biridir.

Müəyyən dozalarda kükürd turşusunun ilkin tətbiqi ilə seçilmiş mayada şərab mayalanması zamanı metodoloji tələblərin düzgün və dəqiq yerinə yetirilməsi son derecə vacibdir.

Qoyulan şərtlər aşağıdakı kimidir:

1. Əzinti və çəndə olan üzümde qıçqırma əlaməti olmamalıdır.
2. Əzintiyə tökülen kükürd turşusunun dozası təbii mayanın aktivliyini iflic etmək üçün kifayət etməlidir.
3. Seçilmiş mayanın əlavə edilməsi kükürd turşusunun təsiri ilə təbii mayanın aktivliyinin iflic olduğu bir vaxtda tətbiq edilməlidir.
4. Payلانan maya güclü fermentasiya vəziyyətində olmalı və kükürd turşusuna öyrəşmiş olmalıdır.
5. Saf maya kulturalarının paylanması bərabər olması üçün, əlavə edildiyi əzinti və ya qarışq dərhal yaxşıca qarışdırılmalıdır.

Bələliklə, müəyyən olunmuşdur ki, kükürd anhidridinin iştirakı ilə əzintinin qıçqırması prosesində dozadan asılı olaraq qıçqırma kontrol kükürd qazı olmadan qıçqırma ilə müqayisədə daha sürəti gedir. Neticədə alınmış şərab və şərab məhsullarının keyfiyyəti daha yüksək olur.

Tədqiqat işinin təhlilindən malum olmuşdur ki, Bəhrəli və Alichote üzüm sortlarından ağ üsulla hazırlanmış şərab materiallarının dequstasiyası zamanı onların keyfiyyəti 7,5-8,1 balla, SO₂-dən istifadə etməklə ağ üsulla hazırlanmış konyak şərab materialları 8,0-8,6 balla qiymətləndirilmişdir.

ƏDƏBİYYAT

1. Abbasov İ. Azərbaycan kənd təsərrüfatı. /İ.A. Abbasov. - Bakı: Elm və təhsil, -2010-592 s.
2. Fətəliyev H.K. Şərabın texnologiyası. / H.K. Fətəliyev. Bakı: Elm, - 2011-596 s.
3. Nəbiyev Ə.Ə. Şərabın kimyası. / Ə.Ə. Nəbiyev. - Bakı: Elm,- 2010-472 s.

4. Кишковский З.Н.Технология вина. / З.Т.Кишковский.- Москва: Л и ПП.- 1984-504 с.
5. Панахов Т.М./ Получение экологически чистого продукта улучшенного качества. // Т.М. Панахов, Х.М.Мамедова, Р.А.Кадымова., Москва: Виноделие и виноградарство - 2012.- №3, с.36-37.
6. Казимова И.Г. Химический состав винограда различной степени зрелости для производства коньячных виноматериалов. // И.Г. Казимова, А.А. Набиев. -Виноделие и виноградарство, Москва:- 2012.- №2, с.44-45.
7. Осепедцева И.В. Экстрактивные идентификационные показатели коньячной продукции. // Т.И. Гугучкина, Л.М. Лопатина Виноделие и виноградарство, - Москва:- 201.- №1, с.12-15.

ПРИМЕНЕНИЕ ДИОКСИДА СЕРЫ В ВИНОДЕЛИИ

Р.А.Нуриев

Научно Исследовательский Институт Виноградарства и Виноделия

Характерной особенностью современного виноделия является увеличение объемов производства продукции, обладающей стабильным качеством. Важным фактором для достижения этой цели служит усовершенствование технологического процесса на основе правильно рассчитанных мероприятий.

В данной статье дается информация об исследованиях в направлении уточнения влияния диоксида серы на качество вина и виноматериалов, полученных в процессе брожения, и результатах органолептической оценки этих продуктов виноделия.

При проведении исследований использовались виноматериалы, полученные из сортов винограда Бахралы и Алиготе, выращенных в Гянджса-Газахской зоне. Также, в статье указаны основные требования к правильному и точному выполнению методических положений по использованию отобранных дрожжей при первичном применении сернистого ангидрида.

Брожение является одним из важнейших процессов в виноделии. От правильного, беспрепятственного и скоростного прохождения брожения, в значительной степени зависит качество получаемых виноматериалов. Здесь основной задачей является подавление деятельности патогенных микроорганизмов, предотвращение окисления сусла и достижение его максимальной прозрачности.

Были определены механический состав сортов Бахралы, Алиготе, и, в зависимости от степени зрелости, биохимические показатели этих сортов с использованием хроматографического анализа и анализатора вина (FOSS).

Результаты исследований показали, что неприменение SO₂ приводит к изменению цвета виноградного сусла и более интенсивному расходованию питательных веществ в

процессе дыхания. Кроме этого, в случае неиспользования SO₂ в процессе изготовления вин и коньяков, увеличивает продолжительность процесса брожения, и появляются условия для образования в его составе остаточного сахара.

APPLICATION OF SULPHUR DIOXIDE IN WINE-MAKING

R.A.Nuriyev

Scientific Research Institute Viticulture and Winemaking

The increase of production volumes of the products possessing stable quality is a characteristic feature of modern wine-making. For reaching this goal, an important factor is the updating of the technological process basing on precisely calculated actions.

In the present article, there are given information on the researches directed on the clarifying of the influence of sulphur dioxide on the quality of the wines and wine materials obtained by fermentation, and the results of the organoleptic evaluation of these wine-making products.

In the course of the researches, there were used wine materials that have been obtained from the Bahrali and Aligote grape varieties grown in the Ganja-Gazakh region. Also, there are indicated the main demands concerning the correct and precise implementation of the methodological regulations on the use of the chosen yeasts on the essential application of sulphur dioxide.

Fermentation is among the most important processes in wine-making. The quality of the wine materials obtained heavily depends on the correct, unhindered and rapid passing of the fermentation. Here, the primary task is inhibition of the activity of the pathogenic microorganisms, prevention of the oxidation of the must and obtaining its maximal limpidity.

There were determined the mechanical composition of the bunches of the Bahrali and Aligote grape varieties, and, depending on the state of ripeness, the biochemical indications of these varieties using chromatography and wine analyzer (FOSS).

The results of the study showed that not using SO₂ leads to the change of the must colour and the more intensive consumption of nutritive elements in the process of respiration. Moreover, when the SO₂ is not applied in the preparation of the wines and brandies, the length of the fermentation process is being prolonged, and there appear the conditions fit for the formation of the remnant sugar.